

Heydər Əliyev əsrinin 23-cü ili

Görünməz əlin varlığı...

Ulu Öndərə vəfa borcu

Günel ABBASOVA

Həftənin son günüdür. Deyəsən, bu gün iş bir az tez gəlmisəm, pilləkənləri asta-asta çıxıram, hələ iclasın da vaxtına var. Sonuncu mərtəbəni qalxandan sonra bir adamın foymdakı şəkillərə fokuslanıb fikrə daldığıñ görürəm. Əlindeki kağızla-raya diqqət edəndə üzərində Heydər Əliyevin fotolarının çap olunması diqqəti-mi çekir. Hiss edirəm ki, redaksiyamıza üz tutan bir çox adam kimi o da Heydər Əliyevlə bağlı xatirələrini bizimlə bələş-maya galib. Bir növ vərdiş yaradığından artıq gələn qonaqların üz ifadəsinindən nə axtardıqlarını, yaxud nə istadıklarını bili-rlik. Yaxınlaşır, hem diqqətla, hem də yarıfikirli halda baxdığı şəklin Yeni Azerbay-



can Partiyasının II qurultayına aid olduğuunu deyib, söhbətə başlamağa çalışıram. Çünkü hiss edirəm ki, bir qədər qapalı, duyğularını bürüzə verməyi çox da bacarmayan adamdır. Ancaq eyni zamanda cəsarətli, sədaqətli və toşqubbuskardır. İlkinci cümlədəki tövəssərlərin səhəbətin gedişində öz sübutunu tapır.

Bir az sonra öyrenirəm ki, qonağımız - Anar Zamanbeyli Heydər Əliyevin müəllimi Qafar Zamanovun nəvəsidir. Bu gün Anar boyin Heydər Əliyev irsinə hörmət basması, diqqətdə saxlaması mənə təcəccüblü gelmir. Çünkü Heydər Əliyevdən bu qayğını, diqqəti görən hər kəsədə o duyguların izləri həle uzun illər qalır, nəsilindən-nəslə tövrlülür. Ele hem-söhbətimin simasında da bu cizgileri görmek mümkündür. Ömrünün hansı ərefəsi Heydər Əliyevlə bağlı olan adamları xoşbəxt insan hesab edirəm. Şəhər çağı qarşılaşdırıq bu xoşbəxt adamdan hadisəleri lap ikil vaxtlardan danişmasını istəyirəm. Və o hekayələrlə beraber Heydər Əliyevin usaqlıq, gənclik illərinin tehsilli bağlanan dövrüne soyahət edirəm. Axi, bu seyahəti mən özüm də çox sevirəm...

... Tarixin özünün də qəribe təsadüfləri olur. Bəzən həyatımızda illər sonra rolu olacaq insanları lap əvvəlcədən qarşımıza çıxarır. O zamanlarda heç nəden xəberimiz olmasa da, hadiselerin ne üçün baş verdiyini bilməsək də, əslində, hər şey bir-birinə görünməz iplerlə bağlı olur. Heyder Əliyevin ona dərs deyən müəllimləri illər əvvəl ailəsinin Şahbuz rayonuna köçərkən evində qonaq olduğu Mirzə Məhəmməd Zamanbeylinin övladları olur. Ulu Öndərin həyatında sanki qismətin qırımları iplerlə bir-birinə bağlılığı hadisələrə tez-tez rast gəlmək mümkündür. Bu da həmin təsadüflərdən biridir. Onu həyatında rol oynayan hər kəs sanki Heyder Əliyevi geləcəkdə millətin maariflənməsində müstəsnə eməyi olan birinə çevirmək üçün hazırlayıb. Az öncə bəhs edtiyim Mirzə Məhəmməd Zamanbeylinin özü də fəaliyyətini xalqın maariflənməsi-ne sərf edən və Qori Müəllimlər Semina-

riyasında Azərbaycan dilində bölmənin fealiyyətə başlamasına nail olan bir elm adamı olub. Bunları öyrəndikcə anlayıram ki, Heydər Əliyevi gələcəkdə müəllimlərlə bağlı bu dərəcədə yüksək fikirdə olmağa etrafında müəllim adını daşıyan, bu vəzifəni layiqincə yerinə yetirənlər sövq edib.

Müllim elm, bilik xəzinəsinin qapısı - ni insanların üzünə açan bir varlıqdır. Bu xəzinəyə inamlı daxil olanlar həyatın enişli-yoxusu yollarında bürdənir, öz bililiy və əməlli ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Heyat yollarında müəllim əməyiñə arxalanan, addımlarını sağlam, tutarlı atan Heyder Əliyev bu cümlələrin en gözəl təsdiqidir. O bir müəllimin cəmiyyətə vera biləcəyi on böyük töhfələndəndir. Övü də buna bilmər və davurıldı ki

lərindən. Ozu də bünə b ill və deyir ki, kibiz hamıımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq. Mirzə Məhəmməd bəy həm də gələcəkdə Heydər Əliyevin təhsil aldığı Bakı Dövlət Universitetinin təsis edilməsinin iştirakçılarından biridir. Hadisələrin bir-biri ilə bağlılığı bununla da yekunlaşmış. Heydər Əliyev Naxçıvan şəhərində 2 sayılı orta məktəbə başlayanda onun müəllimlərindən biri Mirzə

Məhəmməd Zamanbəylinin qızı Xurşud Zamanbəyli olur. Orta məktəbi bitirib Naxçıvan Pedaqoji Müəllimlər İnstitutunda təhsil alanda yenə həmin ailədən Qafar müəllim ona tarix fənnini tədris edir. Tarix fənnini ona dərinlən sevdirən Qafar müəllim özü də bilmədən Heydər Əliyevin göləcəkdə BDU-nun Tarix fakültəsinə də qəbul olmasına şərait varadır.

Deyirler ki, her kəsin taleyində müəllimin yeri var. Bu, həqiqətən belədir. Məktəb partisi arxasında keçən illərdə müəllimlər qətrə-qətrə Vətənə, torpağa sevgi hissi aşılıyırlar. Eyni parta arxasında çox şagird, tələbə eyleşir. Ancaq onların az hissəsi bu sözləri öz yolunda cığır açmaq üçün maya edir. Heydər Əliyev taleyində müəllimin danışmə rolü olan şəxsiyyətlərən iddi. Bəlkə, bu bağlılığın sababidir ki, o gələcəkdə müəllim kimi təhsil alır və böyük bir milletin müəlliminə çevrilir. Ulu Öndər müəllimlərin qurultayında çıxışı zamanı bütün varlığı ilə keçdiyi heyat yolu məktəbə və müəllime borclu olduğunu demmişdi. Heydər Əliyev həqiqəti üzdə saxlamağı və ona göstərilən etimadı uca tutmağı sevirdi. İller keçməsinə baxmayaraq müəllimlərinin onun həyatındaki rolunu daim yüksək qiymətləndirirdi. Onu təhlükəsizlik orqanlarında çalışmağa tökid edən və bunun üçün xasiyyətnamə tərtib eden Qafar müəllimin eməyini isə tamam başqa qiymətləndirirdi.

di. Heç şübhəsiz, uğurlarımızın arxasında müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhmət dayanır. Ele buna görə də cəmiyyətdə müəllimlik çox şərəflidir, müqəddəs peşə hesab olunur. Alim də, sərkərdə də, bir sözle, heyatda tutduğu mövqeden asılı olmayaraq her kəs müəllimi qarşısında baş eyir, ona səcde qılır, onu həmişə xoş duyğularla yada salır. Sədə şəxsiyyəti ilə xalqın eziżine çevrilən Heydər Əliyev vəzifəsi nə qədər yüksəldə, müəllim qarşısında saygı göstərmək-dən çəkinmir, bununla qürur duyurdu. Ele

həmsöhbətim də dənişdinqə aydın olur ki,
Ulu Öndər öz işində nə qədər yüksəlibsə,
müəlliminin ailəsinə olan qayğısı da bir o
qədər artıb. Onun təbirinçə desək, Qafar
müəllimin ailəsi görünməz bir əlin varlı-
ğını həmişə öz üzvlərlində hiss ediblər.
Kəlamlarında müəllimə hörmətdən tez-
tez söz açan Heydər Əliyev bunu öz
əməlləri ilə da təsdiqləyib...

...Ağ-qara kadrların arasından siyirlib hər şeyin öz rənginə büründüyü müstəqillik illərinə golirik. 2001-ci ilin payız aylarından birində - 7 oktyabr tarixindəyik. Heydər Əliyev Bakı şəhərində gəzintiyə çıxıb. Onu müəllimləri ilə bağlayan hömmən "ip" bu hekayədən də qırmızı xətt kimi keçir. Bu dəfə Qafar müəllimin novosu Anar Zamanbaylı ona yaxınlaşır. Ulu Öndərin hafızası olduqca itidilir, bir-iki kəl-



mədən sonra onun kim olduğunu tanıyor
və ali kürsülarından ifadə etdiyi müellim
hörmətini bu dəfə şəhərin qələbəlik kü-
çələrindən birində dile gorir: O necə bö-
yük şəxsiyyətdir, nə lazımlı olsa, mənə
mütlaq müraciət edin... Bəli, bu ifadələr
əslində, ele Heydər Əliyevin özünün də
şəxsiyyətinin nə dərəcədə böyük olma-
sından xəber verir. Həmsöhbətim deyir ki,
sonrakı mərhələdə emiləri müəyyən
problemlərlə bağlı Heydər Əliyevə müra-
ciət etdiğidə o, məsələnin dərhal həll
olunmasına şərait yaratmışdı. Bununla da
öz vefasını, sədaqətini bir daha nümayiş
etdirmişdi.

Sevgi, hörmət daim qarşılıqlı olur.
Bəzən biz onu əyani olaraq göre bilməsək
də, hiss edirik. İller sonra bu gün bilirik
ki, Qafar müəllim ömrünün yetdiyi qədər
öz aile üzvləri, yaxınları, həmyeriləri,
hətta qarşısına çıxan hər kəse tələbəsinin
şəxsiyyətindən, dahiliyindən bəhs edib.
Heydər Əliyev hem de yüksək hissiyyata
malik idi, bu sevginin böyüklüyünü fakt
olaraq bilməsə də, hiss edirdi. Ancaq bun-
lar onun üçün hadisələrin əhəmiyyətini
deyişmirdi, O müəllimlərinə vəfa nüma-
yiş etdirməyi daim özüne borc bildir. Hər
hiss, hər münasabət öz qarşılığım tapır. Bu
gün Qafar müəllimin nevəsi redaksiyamı-
za elində faktlar, fotosalar üz tutub Ulu
Önderin emellərindən danışırsa, deməli
vefa borcu da digər emeller kimi gələcə-
ke sarmayemizdir.

... Son söz

Son söz
...Bayaqdan bəlkə də 15-20 dəfə dövr etdiyimiz dəhlizin pilləkənlər olan yerində dayanır, səhbətimizi yekunlaşdırırıq. Həmsəhbətimi yola salanda əmrin oluram ki, Ulu Öndərin ehtiramla qoruduğu dəyərlər məhz bugünkü görüşdə canlanan xatirələr sonunda nəsildən-nəslə ötürülməcək...